

Mübariz Qurbanlı,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini

Azərbaycan Dövlət İqtisad Universitetinin şərəfli tarixinə nəzər salarkən görürük ki, Azərbaycanın bu gününü, onun dünya şöhrətli elmini, iqtisadiyyatını, alimlər ordusunu, bütövlükdə Azərbaycan cəmiyyətini bu mötəbər elm, təhsil ocağının fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Mövcud olduğu 90 ildə müxtəlif adlarla fəaliyyət göstərən bu elm məbədi Azərbaycanda geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik iqtisadi kadrların hazırlanmasında müstəsna rol oynayıb.

Universitetin inkişafında yeni keyfiyyət mərhələsi, yeni yüksəliş dövrü heç şübhəsiz, təhsilimizin yaxın dostu və himayəçisi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətlərinin olması danılmaz faktdır. Dahi rəhbərin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işlərini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə çağdaş təhsilimizin tarixində yüksək inkişaf dövrü kimi xarakterizə etmək olar. Prezident İlham Əliyev tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək-ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Dövlət başçısının qayğısı və diqqəti sayəsində müasir təhsil standartlarını əsas tutan Azərbaycan Dövlət İqtisad Universitetinin ölkədə və beynəlxalq səviyyədə olan nüfuzu günü-gündən artır. Respublikamızın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilən UNEC bir çox yeniliklərə imza ataraq ölkəmizin beynəlxalq miqyaslı təhsil mərkəzlərindən birinə çevrilməsi imkanlarını artırmağa xidmət edir. Qabaqcıl təhsil müəssisəsinin son illərdə mötəbər reyting agentliklərinin dünya sıralamalarında bir çox Asiya və Avropa universitetlərini qabaqlaması universitetin əldə etdiyi uğurlardan xəbər verir.

Təsadüfi deyildir ki, bu günə qədər dövlət idarəçiliyinin, iqtisadiyyatın, elmin, təhsilin müxtəlif sahələrində müvəffəqiyyətlə çalışan kadrların böyük bir hissəsi Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında mühüm rol oynayan bu mötəbər universitet 90 illik yubileyini cəmiyyətə verdiyi əvəzolunmaz töhfələr fonunda qürurla qeyd edir. Əminəm ki, Azərbaycanın aparıcı ali məktəblərindən biri olan UNEC bundan sonra da islahatlar yolu ilə qazanılan uğurların sayını artıracaq, daha çox illərə imza atacaq, xalqımızın intellektual səviyyəsinin inkişafına göstərdiyi güclü təsiri saxlayacaq, bundan sonra da gənclərimizin savadlı və cəmiyyətə faydalı, milli-mənəvi dəyərlərimiz ruhunda yetişməsi istiqamətində fəaliyyətini uğurla davam etdirəcəkdir. Əlamətdar tarixi hadisə münasibətilə Universitetin bütün kollektivini səmimi qəlbdən təbrik edir və hər birinə yeni-yeni uğurlar arzulayıram.